

**Azərbaycan Respublikasının
Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi**

**“Məlumatların Elektron Açıqlanması Sistemi”ndən (MEAS)
istifadə üzrə bələdçi Qaydalar**

Bakı – 2016

Mündəricat

1. Ümumi məlumat.....	3
MEAS-a dair ümumi məlumat	3
Emitentlər tərəfindən açıqlanan məlumatlar	4
2. İstifadəçi interfeysi	6
Başlıq hissə	6
Əsas menyu	7
Xəbər lenti	8
Axtarış bloku	9
Son açıqlamalar bloku	9
3. Emitentlərin MEAS-da qeydiyyatı	10
4. Məlumatların MEAS-da yerləşdirilməsi	12

1. Ümumi məlumat

MEAS-a dair ümumi məlumat

MEAS qiymətli kağızları kütləvi təklif edilmiş və tənzimlənən bazarda ticarətə buraxılmış emitentlər tərəfindən qanunverciliklə açıqlanması nəzərdə tutulan məlumatların qəbulu, mərkəzləşdirilmiş qaydada saxlanması və ictimaiyyətə açıqlanması üzrə vahid məlumat resursudur.

MEAS “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikası Prezidentinin 16 may 2011-ci il tarixli 1504 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “2011-2020-ci illərdə Azərbaycan Respublikasında qiymətli kağızlar bazarının inkişafı Dövlət Proqramı”na uyğun olaraq hazırlanmışdır.

MEAS Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) tərəfindən yaradılmış və Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyi tərəfindən 23 sentyabr 2015-ci il tarixində qeydiyyatda alınmışdır. MEAS-ın müstəsna müəllif hüquqları QKDK-ya məxsusdur. MEAS-ın fəaliyyətinin təşkili və idarə olunması QKDK tərəfindən təmin edilir.

2016-cı ilin 10 fevral tarixində Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən Qiymətli Kağızlar Bazarında Məlumatların Elektron Açıqlanması Sistemi (MEAS) tətbiq edilmişdir. MEAS qiymətli kağızları kütləvi təklif edilmiş və tənzimlənən bazarda ticarətə buraxılmış emitentlər tərəfindən qanunverciliklə açıqlanması nəzərdə tutulan məlumatların qəbulu, mərkəzləşdirilmiş qaydada saxlanması və ictimaiyyətə açıqlanması üzrə vahid məlumat resursudur.

MEAS “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikası Prezidentinin 16 may 2011-ci il tarixli 1504 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “2011-2020-ci illərdə Azərbaycan Respublikasında qiymətli kağızlar bazarının inkişafı Dövlət Proqramı”na uyğun olaraq hazırlanmışdır.

MEAS-ın yaradılmasında məqsəd qiymətli kağızlar bazarında şəffaflığın artırılması, məlumatlara nəzarətin effektivliyinin təmin edilməsi, investora dəqiq və dolğun məlumatların təqdim edilməsi, qiymətli kağızlar bazarında açıqlanan məlumatların mərkəzləşdirilmiş qaydada saxlanmasıdır.

Məlumatların MEAS-da yerləşdirilməsi və açıqlanmış məlumatların əldə edilməsinə görə heç bir ödəniş tələb edilmir.

Məlumatların açıqlanması və əldə edilməsi www.disclosure.az ünvanında yerləşən MEAS-ın internet səhifəsi vasitəsi ilə həyata keçirilir. Emitentlərin MEAS-da qeydiyyatı və məlumatların açıqlanması Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin 3 fevral 2016-cı il tarixli 15 nömrəli Qərarı ilə təsdiq edilmiş "[Qiymətli kağızlar bazarında emitentlər tərəfindən məlumatların açıqlanması](#)" Qaydalarına uyğun olaraq həyata keçirilir. Məlumatların açıqlanması üçün emitentlər QKDK-ya müraciət etməklə və ya Asan imza vasitəsilə MEAS-da qeydiyyatdan keçirlər.

Məlumatlar MEAS-da azərbaycan və ingilis dilində açıqlana bilər. Məlumatlar MEAS-da ödənişsiz qaydada yerləşdirilir və əldə edilir.

MEAS-ın məqsədləri

MEAS aşağıdakı məqsədlərin təmin edilməsi üçün yaradılmışdır:

- investora və qiymətli kağız bazarının digər iştirakçılarna dəqiq və dolğun məlumatların çatdırılması;
- açıqlanan məlumatların mərkəzləşdirilmiş qaydada saxlanması;
- investora informasiya əlaqəsinin effektivliyinin artırılması;
- məlumatların bir mənbədən və ödənişsiz qaydada əldə edilməsi;
- məlumatlara nəzarətin effektivliyinin təmin edilməsi və informasiya asimetriyasının aradan qaldırılması.

Emitentlər tərəfindən açıqlanan məlumatlar

Qiymətli kağızları kütləvi təklif edilmiş və tənzimlənən bazarda ticarətə buraxılmış emitentlər mövcud qanunvericiliyə uyğun olaraq aşağıdakı məlumatları MEAS-da açıqlayırlar:

- emissiya prospekti və ya informasiya memorandumu;
- emissiyanın yekunları haqqında hesabat;
- emissiyanın dayandırılması haqqında məlumat;
- emissiyanın baş tutmaması haqqında məlumat;
- borc alınması məqsədilə qiymətli kağızların buraxılması bəzədə məlumat;
- daşınmaz əmlak sertifikatlarının buraxılış şərtləri;
- qiymətli kağızlar və ya törəmə maliyyə alətləri ilə bağlı Məlumatlar:

- istiqrazların geri çağırılması barədə məlumat;
- qiymətli kağızların dövriyyədən çıxarılması haqqında;
- insayder əqdi barədə məlumat;
- emitentin qiymətli kağızlarında və ya törəmə maliyyə alətlərində təsbit edilmiş hüquqlarda baş vermiş hər hansı dəyişikliklər barədə məlumat;
- istiqraz üzrə təminatın predmetinin əvəz edilməsi barədə məlumat;
- emitentin təsis sənədləri;
- emitentin yarımillik və illik hesabatları;
- səhmdarların ümumi yığıncağının çağırılması barədə məlumat;
- emissiya prospektində və ya informasiya memorandumunda göstərilən kütləvi təklif üsulu ilə cəlb olunmuş vəsaitlərin istifadəsində baş vermiş dəyişikliklər barədə məlumat;
- xüsusi əhəmiyyətli əqdin bağlanması barədə qərar;
- insayd məlumatı;
- əhəmiyyətli payın əldə edilməsi və özgəninkiləşdirilməsinə dair məlumatlar;
- nizamnamə kapitalının 5 (beş) faizindən artıq məbləğdə təminatın verilməsi barədə məlumat.

2. İstifadəçi interfeysi

MEAS-ın istifadəçi interfeysi aşağıdakı hissələrdən ibarətdir:

- Başlıq hissə.
- Əsas menyu.
- Xəbər lenti.
- Axtarış sistemi və son açıqlamaların əks olunduğu blok.

Başlıq hissə

Başlıq hissə MEAS-ın veb saytının yuxarı sağ küncündə yerləşir və saytın istənilən səhifəsindən bura daxil olmaq mümkündür. Başlıq hissədə aşağıdakı bölmələr mövcuddur:



- Dil seçimi bölməsi. Bu bölmə vasitəsilə veb-saytın interfeysinin dilini (azərbaycan dili və ingilis dili) dəyişmək mümkündür.
- Ana səhifəyə keçid bölməsi. Bu bölmə vasitəsilə veb-saytın hər bir səhifəsindən Ana səhifəyə keçid mümkün olur.
- Əlaqə. Bu bölmə vasitəsilə MEAS-ın operatoruna elektron məktub yazmaq imkanı təmin edilir.

Əlaqə

* Ad Soyad:

* E-mail:

Mövzu:

* Atasının adı:

* Yaşı:

Cinsi:


Ölkə:

* Ünvan:

* Telefon:

* Mətn (maksimum 2000 işarə).

Mən robot deyiləm

 reCAPTCHA
İstifadə et

Göndər

Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi.
Ünvan: Bülbül prospekti 19, AZ1000 Bakı / Azərbaycan
Tel: (994 12) 4935058 Faks: (994 12) 5982559
E-poçt: office@scs.gov.az

Saytın xəritəsi. Bu hissədə MEAS-ın veb-saytının bölmələrinin siyahısı iyerarxik qaydada hiperistinadlar şəklində əks olunur:



Əsas menyu



- Sistem haqqında.

Bu bölmədə MEAS barədə qısa məlumat, MEAS-ın yaradılmasının hüquqi əsasları və məqsədi öz əskini tapır.

- Qanunvericilik.

Bu bölmədə qiymətli kağızlar bazarında məlumatların açıqlanması sahəsində qanunverici baza öz əskini tapır.

- İnvestisiya şirkətləri.

Bu bölmədə qiymətli kağızlar bazarında fəaliyyət göstərən investisiya şirkətlərinin adı, ünvanı, əlaqə vasitələri, internet səhifəsi (əgər mövcuddursa) əks etdirilir.

- Sual-cavab

Bu bölmədə MEAS-dan istifadə zamanı istifadəçilər üçün yarana biləcək çətinliklərlə bağlı suallar və onların ətraflı cavabları əksini tapır.

- Giriş.

Bu bölmə vasitəsilə emitentlər MEAS-da ilkin qeydiyyat prosesini keçirlər. İlk qeydiyyat prosesini keçmiş şəxslər Asan imza və ya öz unikal istifadəçi adları və parolları vasitəsilə MEAS-a daxil olur və məlumatı MEAS-a yükləyirlər.

Xəbər lenti

Xəbər lenti 3 hissədən ibarətdir. Burada QKDK tərəfindən açıqlanan məlumatlar, Bakı Fond Birjası tərəfindən açıqlanan məlumatlar və MEAS-ın fəaliyyəti ilə əlaqədar xəbər və məlumatlar ayrı-ayrılıqda açıqlanır.

QKDK-nın xəbərləri

 **13.01.2016**
QKDK tərəfindən yeni qayda təsdiq edilmişdir

 **13.01.2016**
QKDK tərəfindən yeni qayda təsdiq edilmişdir

 **14.01.2016**
QKDK-da vahid ticarət, post-ticarət və nəzarət platforması üzrə təlimlər keçirilir

BFB-nin xəbərləri

 **24.12.2015**
"Finans Lizinq" ASC BFB-də listingə qəbul edilmişdir.

 **14.01.2016**
BFB-nin yeni Ticarət Sistemi üzrə Birja üzvləri üçün nəzərdə tutulmuş təlimlərə start verilmişdir.

 **25.12.2015**
BFB-də ilk dəfə olaraq səhmlər üzrə market meykər fəaliyyətinə start verilir.

Sistemlə bağlı xəbərlər

Axtarış bloku

The screenshot shows a search interface with two tabs: 'Sadə axtarış' (Simple search) and 'Ətraflı axtarış' (Detailed search). The 'Sadə axtarış' tab is active. It contains the following fields and controls:

- Emitentin adı:** A text input field containing 'Hamisi'.
- Məlumatın növü:** A dropdown menu with 'Hamisi' selected.
- Açıqlanma tarixi:** Two date pickers with an arrow between them.
- DQN:** An empty text input field.
- Sözə görə:** An empty text input field.
- Qiymətli kağızın növü:** A dropdown menu with 'Hamisi' selected.
- AXTAR:** A blue button with the text 'AXTAR'.

Bu bölmə vasitəsilə MEAS-da yerləşdirilmiş məlumatlar üzrə iki növ axtarış mümkündür:

1. Sadə axtarış. Sadə axtarış aşağıdakı göstəricilər üzrə axtarışa imkan verir:

- emitentin adı;
- məlumatın növü;
- açıqlanma tarixi;

2. Ətraflı axtarış. Ətraflı axtarış 1-ci bənddə sadalananlardan əlavə aşağıdakı göstəricilər üzrə axtarışa imkan verir:

- DQN (dövlət qeydiyyat nömrəsi);
- sözə görə;
- qiymətli kağızın növü.

Axtarış nəticəsində tapılan hər bir məlumatı identifikasiya etməyə imkan verən məlumatlar göstərilir. Bura məlumatı açıqlayan emitentin adı, məlumatın növü, açıqlanma tarixi və vaxtı, məlumatla bağlı olan qiymətli kağızın identifikasiya nömrəsi barədə məlumat daxildir.

Son açıqlamalar bloku

Bu bölmədə emitentlər tərəfindən MEAS-da açıqlanmış son məlumatlar yerləşir. Həmçinin məlumatı açıqlayan emitentin adı, məlumatın növü, açıqlanma tarixi və vaxtı, məlumatla bağlı olan qiymətli kağızın identifikasiya nömrəsi barədə məlumat əks olunur.

3. Emitentlərin MEAS-da qeydiyyatı

MEAS-da qeydiyyat Asan imza və ya QKDK-dan əldə edilmiş unikal istifadəçi adı və parol əsasında həyata keçirilir.

Emitent unikal istifadəçi adını və parolu əldə etmək üçün "MEAS-da qeydiyyat forması"nı veb saytın giriş bölməsindən yükləyir, doldurur və kağız daşıyıcıda QKDK-ya təqdim edir.

MEAS-da avtorizasiya üçün unikal istifadəçi adı və parol avtomatik qaydada yaradılır və MEAS-da qeydiyyat forması QKDK-ya təqdim edildiyi tarixdən etibarən 10 (on) iş günündən gec olmayaraq emitentin poçt ünvanına göndərilir.

MEAS-da avtorizasiya üçün təqdim edilən unikal parol emitent tərəfindən emitentin MEAS-dakı şəxsi kabinetini vasitəsi ilə dəyişdirilə bilər.


1



The screenshot shows the MEAS login interface. At the top, there are two tabs: "Şifrə ilə giriş" (Login with password) and "Asan İmza" (Asan Signature). Below the tabs are two input fields: "İstifadəçi adı" (Username) and "Parol" (Password). There is a "Məni xatırla" (Remember me) checkbox and a "Giriş" (Login) button. At the bottom, there are two buttons: "Onlayn Emitent qeydiyyat forması" (Online Issuer Registration Form) and "Emitent Qeydiyyat formasını yüklə" (Download Issuer Registration Form). The "Emitent Qeydiyyat formasını yüklə" button is circled in red.

Asan imza ilə qeydiyyatdan keçmək üçün emitentlər "Onlayn emitent qeydiyyat forması"nı MEAS-ın veb saytı vasitəsilə doldurur və emitentin rəhbər şəxsinin Asan imzası ilə təsdiq edərək elektron qaydada QKDK-ya təqdim edir.

2



The screenshot shows the MEAS login interface, identical to the one above. The "Onlayn Emitent qeydiyyat forması" button is circled in red.

3

Məlumatların açıqlanması üzrə məsul şəxsinin soyadı *


Məlumatların açıqlanması üzrə məsul şəxsinin adı *

Məlumatların açıqlanması üzrə məsul şəxsinin vəzifəsi *

MEAS ilə məlumat mübadiləsi üçün emitentin elektron poçt ünvanı *

Asan Tel - məlumatların açıqlanması üzrə məsul şəxsinin əlaqə nömrəsi *


Asan Kod - məlumatların açıqlanması üzrə məsul şəxsinin ASAN İmzasının rekvizitləri (olduqda) *



[Asan İmza ilə təsdiqləyin](#)

4. Məlumatların MEAS-da yerləşdirilməsi

Məlumatların MEAS-da yerləşdirilməsi "PDF" sənəd formatında həyata keçirilir. Emitent unikal istifadəçi adı, parol və ya Asan imza əsasında veb-saytın "Giriş" bölməsi vasitəsilə "şəxsi kabinet"inə daxil olur. Emitentlər "Şəxsi kabinet"lərinin "Bütün açıqlamalar" bölməsi vasitəsilə açıqladıkları məlumatları izləyə bilərlər.



Emitentlər "Şəxsi kabinet"in "Yenisini əlavə et" funksiyasını seçir, təqdim edilən məlumatın növünü siyahıdan seçir, məlumatla bağlı olan qiymətli kağızın növünü və dövlət qeydiyyat nömrəsini qeyd edir, məlumatı "PDF" sənəd formasında yerləşdirir və "Yüklə" düyməsini sıxmaqla məlumatı sayta yükləyir. Məlumatların yüklənməsi tamamlandıqdan sonra, yüklənmənin uğurla başa çatması barədə məlumat emitentin elektron poçt ünvanına göndərilir.

